

Abdulla Şaiq Azerbaycan bədi-estetik fikir tarixində oxucularının say etibarilə tayı-berabəri olmayan ən məşhur simalardan biri, qiymətli poeziya, nəşr, dram, tərcümə və elmi əsərləri ilə xalqın çoxəslik sənət ecazları xəzinesini əhəmiyyətli dərəcədə zənginləşdirmiş böyük ədibimizdir.

Abdulla Şaiq Mustafa oğlu Ta-

çixmış qvardiyasının generalı kimi tanınmışdır.

A.Şaiq dərin mənalı və rəngarəng bir ədəbi irs qoyub getmişdir. Onun üç inqilab, iki dünya müharibəsi, vətəndaş müharibəsi, Böyük Vətən müharibəsi kimi müxtəlif səciyyəli tarixi-ictimai hadisələrle bir dövra təsadüf edən yaradıcılığında həmin hadisələrin

dur. Bu cəreyanın nümayəndələri M.Hadi, A.Sehhat, H.-Cavid, S.Selma-si, A.Divanbeyoğlu kimi A.Şaiq da öz əsərlərində içtimai zülme, müstəmləkə esarətinə, hər cür xarici müdaxiləyə, Qərb imperializmə və Şərqi mü-

130

Nur kündəsinin şəfəqləri

Abdulla Şaiq fenomeni



İlbəzada 1881-ci ilə Tiflis şəhərində, din xadimi və müəllim ailəsində doğulmuşdur. Ailesi ilə birlikdə İrana köçdüyü üçün onun Gürcüstandakı ibtidai təhsili yarımqiç qalmış, lakin fehmili və istedadlı yeniyetmə Xorasanda xüsusi məktəbə daxil olub, orada böyük ehtirasla biliklərə yiyələnmiş, fars və ərəbdillərini, bu dillərdə və doğma ana dilində yaranmış Şərqi ədəbiyyatı nümunələrini mükəmməl öyrənmiş, ilk şeirlərini yazmışdır. Xüsusi pedaqoji təhsil görmədiyinə baxmayaraq, istedadlı və cəfakesh gənc fərdi qaydada məlumatını zənginləşdirir, rus dilini də öyrənir və 20 yaşında iken Bakıda ekstern yolu ilə imtahan verərək müəllimlik hüququnu qazanır, şəhər məktəblərində dərs deməkə yanaşı bədii yaradıcılığını da davam etdirir, ilk şeir və hekayeleri mətbuatda görünümeye başlayır.

Yetmiş sekkiz ilik ömrünün altmış ilini A.Şaiq doğma xalqına, onun maarif və mədəniyyətinin, ədəbiyyat və incasətinin inkişafına tömənnəsiz xidmətə həsr etmiş, öz mükafatını isə bu inkişafın verdiyi fərqli nəticələrə tapmışdır. Kiçikdən böyüye saysız-hesabsız oxucuları, tələbə və şagirdləri A.Şaiqi ilhamı xalq mənəviyyatının qaynaqlarından qidalanan bir şair, məhsuldalar nasır və dramaturq, yorulmaz alim və müətərcim, görkəmli maarif xadimi və Azerbaycan müəllimlərinin sınaqlardan

insanların taleyi, psixologiya və xarakterinə təsiri özünməxsus

bədii inikasını tapmışdır. Həssas və narahat sənətkar qəlibi, vətəndaş və müəllim vicdanı ilə Şaiq həmişə həqiqəti axtarmış, keçidiyi yollar zaman mürəkkəbklərlə müşayit olunsa da, onu cəmiyyətin mütərəqqi qüvvələrlə bir səngərə getirmiş ədib öz istedad və hünerini tərəddüb etmədən doğma xalqının sərəncamına vermişdir.

A.Şaiq işqli fikirlər, ince duygular tərənnüm edən lirik şeirlərin, zülm və istismar dünyasını lənətləyən, vətən təbiətinin füsunkar gözəlliklərini tərənnüm edən romantik hekayələrin, xalq mürdikliliyinə təkylənen pyeslərin, tərəvəlti axtanşlarının məhsulu olan elmi və publisistik məqalələrin, Azerbaycan tarixinin konkret mərhələsini eks etdirən roman və povestlərin müəllifidir. Uzun illər davam etmiş ədəbi, pedaqoji, elmi və ictimai fealiyyətinin bir növ yekunu olan bu əsərlərini nəzəre alıb, V.Q.Belinskinin məşhur təbirindən istifadə edərək, A.Şaiqin yaradıcılığını böyük bir tarixi dövr üçün Azerbaycan heyatının bədii ensiklopediyası adlandırdılar.

Bir sira qələm yoldaşları ilə birlikdə A.Şaiq da bir zaman Azerbaycan ədəbiyyatını yeni fikir, mövzü, janr, obraz və bedii təsvir vasitələrlə zənginləşdirən roman-tizm cərəyanına mənsub olmuş-

Gənc Tamaşaçılar Teatrında Azerbaycanın görkəmli ədibi, maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. APAnın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azerbaycan Yaziçilər Birliyinin məsul şəxsləri, Azerbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər iştirak ediblər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında ədibin hayat və yuradıcılığından danışmış. Nazir müvəvəni bildirib ki, tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan Azerbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha xatırlamaq, yaradıcılığını təbliğ etmək, bu yondə fəaliyyət göstərən mənzil-muzeyinin işini təqdim etməkdir. AMEA-nın həqiqi üzvü, akademik Bəkir Nəbiyev, Azerbaycan Yaziçilər Birliyinin sədri Anar A. Şaiqin şəxsiyyəti, həyat və yaradıcılığı, bədii və elmi irsi haqqında danışıblar. Mərasimdə yubiley münasibətilə nəşr edilən "Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011" kitabı, ədibin müxtəlif janrı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunub. Eyni zamanda Gənc Tamaşaçılar teatrının hazırladığı "Qaraca qız" tamaşası nümayiş etdirilib.

İeqiyətine qarşı çıxırdı. Bu sənətkarlar şovinizmi, mövhumatı, cəhaləti, köhnəpərestliyi yorulmaq bilməden təqnid edir, milletləri birləşdir, ittifaqa çağırırdılar. Vətənpərvərlik duyularının tərənnümü, xalqın düşər olduğu böyük ictimai bələlərin təsviri Şaiq şerinin əsas motivlərini təşkil edir, onun əsərlərinə dərin hüzün və kədər aşılıydı. 1905-ci ilde yazdığu "Vətən" şəri şeirlər o zamankı əhval-ruhiyyəsinin tərcüməni olmaq baxımından xüsusiətə sahiyəvidir:

Ey çəşmimin önünde mücəssəm
vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm
vətən, vətən!
Axşam-şəhər o gül üzünü işlədən
nədir?
Göz yaşlanı, yoxsa ki, şəbən?
Vətən, vətən!?

Her kəs öz qəlbini, öz daxili aləmini sarmış dərдин, ələmin şiddətini hamidan yaxşı bilir. Köksüdağı vətəni şeirlər məhəz öz dərdli qəlbine təşbih etməsi bu baxımdan çox uğurlu vəsitedir. Məlum olduğu kimi, Şaiq bu şeirini Şamaxıya, eñiz dostları M.Ə.Sabire və A.Sehhətə göndərmiş, onların hər ikisi bu gözəl əsərdən müteəssir olub şaire cavab yazmışdır.

(Ardı 2-ci səh.)

* Məqələ martin 9-da A.Şaiqin Gənc Tamaşaçılar Teatrında keçirilən xatirə gecəsində söylənilmiş məruza əsasında yazılmışdır.

lar.

A.Şaq hayatının bütün manalı illerini xalqın galacayı olan neslin talim-tərbiyəsinə həsr etmiş qeyrəti, fedakar mülliəmlərindən və mərifə xadimlərindən biri olmuşdur. Bədiə ədəbiyyat həm de onun fəsiləsində davam edən pedagoji faliyyətindən şagird və tələbələrinin mənəvi tərbiyəsi inside eəvənsiz rol oynayan qıymılı şərvət idi. Ədib programları tərtib edir, dörsilər hazırlayır, Azərbaycan klas-siklərinin yaradıcılığında, rus və dünyə ədəbiyyatında nümunələrin seçir, özü de bu na-cib sahada yorulmaqlı bilməndən qələm işlədir, uşaqlar üçün bir-birindən cəzibədar əsərləri-ni yaradır. Bu gün heç bir mübahiləyə yol verməden deməya taməsizim var ki, pe-şəkar bir usaq yaxşılığını kimi Azərbaycan ədəbiyyatında bütün XX asırda və XXI asırın ilk on ilindən xidmətli idil Abdulla Şaiqə bərabər ikinci bir sanətər göstərmək çatdırı. Balka de elə buna görədik ki, yaşımızdan asıl olma-yaraq, bizim hərəmzinə qalbinde əzümənəs-sus bir Şaiq gəsus var: hanımış cəzibədar, hanımış farəvatlı bir gəsus! Cox güman ki, bu munis güşənin taməli hərsindən birinci birtəxtrildən aşağıdaqı bacır sefirlərə novubil-v

Ay pipiyi qan xoruz,
Gözleri marçan xoruz!

*Ala-bula boz keçi,
Ay gecə bürün keçit*

*Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm! və s.*

Qaleme alınmasından 100 ilden artıq vaxt
çən bu şeirlər o qədar malahat var ki,
alaca balaların şirin dilindən, duzlu doğadələ-
ndən süzlübər galonda elə bilirsən onların
saqıbabası bu gür daşyər və hemi
şəhərlərinin da körpünlər sehərciyində oxun-
maq üçün təzaca yazıb. Bəs bu şeirlərə uzun
vəmür, zaman-zaman dillər azberi edən
mişdir? Hər şeydən avval onların sadəliyi,
aylınlığı, ahangardılığı və tutumu, bütün bu key-
fiyyətlərin uğurlu görüşməsindən ibarət olan
poetik mükemmelliyi! Xuruz, keç, qızı, cüza-
və s. haqqında şeirlərin hər biri üçcə-dördcə
beytdən ibarətdir. Cox müxtəsar, son hadan
gəldən qələkon düşürlümlüsən bu şeirlərin hər bi-

rında bir heyvanı, yaxud qışın bir-ki an tipik, səciyyəvi alaməti öks etdirən canlı portet yaradılmışdır. Saqın gülləre, çiçəklərə, ağaclarla, meyvələrlə, dağlara, dərələrə, çaylara həsl olunmuş uşaq şəirləri da belədir. Hayata (balıka da hayata desək, dəha düz olar) təzəcə atılan dörd-bəz yaşlı balalar üçün bu şəirlər onları ehənət edən aləmə ailənin ilk və işiqli bir pəncəradır. Həmin pəncəradan baxanlar təbiətdə vaxtadək göründikləri, görüb fərqiye varmadıqları alamətləri, rəngləri, qurğularıqlarışları, bütün bunların beləca ovnag, sırin-sakar Azərbaycan dilindən.

əmin üzərində ucalan bədii-ecazlar həmin sərlərin hamısı üçün əlamətdardır. Onların eqdire və təqlidə layiq obrazları pak qəlbli insanlar, cəsur qəhrəmanlardır.

A.Şaiq her biri ayrıca teddiyatın, təhlili mənim ciş ox qymatı fikri - bədiyi keyfiyətlərində zəngin olan "Mektub yelismidi", "Köç" asırları ilə də adəbiyyatımızın tarixində irənətak kimi öz şərəfi adını bir daha bədaldırmışdır.

Şərqi, onun tarixini yaxşı bilən A.Şaiq Şərqi ələqlərinin bədiyi təfakkür nümunələrinin, bitmaz-tükənməsi sifahı xalq varadıl-

Ayırmaz bizləri İncil, Quran...
...Uzadın dəstü-üxüvvət, sıxalım,
Rişeyi-zülmü, nifaqi yixalım!
Qəlbimzdə yaşasın mehrü-vəfa,
Verelim bir-birinə dəstü-vəfa!

findan döna-döna qiymatlardırılmıştır. Yazıçı emekdar mülliətin adına laiyəq görürümüş. Lən ordeni ilə təltif edilmişdir. SSRİ Ali Sovetinin deputatı da seçilmişdir. Lakin coxları bilmir ki, bütün bunlara baxmayaçar, ədib ömrünün 1937-ci ilində sonra - Xəzəminin 15 ilini hamisə özünү ve ailəsinin tələyi üçün qorxu və seksa içində yaşamışdır. İstəki məsləhdəşərindən Sezid Hüseyn xalq duşunçunu adı ilə tutulub tufanlı Xəzərin sart qayalanırasında mahy edildikdən, dəfələr birlikdə dərslik və programlar yəzəb, çap etdirildi, qardaşdan yaxın eziż dostu Hüseyn Cabid həbəs edilib.

Nur kündəsinin şəfəqləri

mizde ifadelerinden memnun olur, ona göre de hamîn şeirləri ömrü boyu sevə sevəxtrayırlar. Doğan vətan topraqında, onun qeyrati övladlarında, Azərbaycanın zəngin təbiatına sonsuz məhabət aşınışın unikal əsərlər qılıbmızdır. Səqiq güşəsinin həc vaxt undulmaz anı cəzibədər lövhələrinəndir. Bu gün Azərbaycanda bəş yaşlılarından tulfutş yetmiş beş yaşlılarından, oxucuların eli bənəslisi yoxdur ki, Səqiq yaradılıqlından məhz bu mənzədə bəhrənəkən...
...

őslerinin xalq arasında coğan geniş yayılmış baxımından A.Şaiqi yalnız daňı bestəkarımız U.Hacıbeyli ilü müsiyasa etmek olar. Aralarında yeganə farq budur ki, biz Üzeyir bayın ecazkar müsici əşərlərini bir qader böyük boy-aşa çatdırılan sonra dinləyir, öyrənir, indi cədəb olaraq bir ifadə ilə deşək, özəlləşdirir, özümzüküküleşdiririk, A.Şaiqin əşərini isə - dəl aqmış başlayı körpələr evinə, usaq başçığına gedən çağlırmızdır. Onun "Qoppolad", "Təpdiq dədə", "Zəhmət ve zinət", "Ədəm", "Tülkü həccə gedir" kimə poemalarını mütləcə edən, pəslirin tamaşasına baxan hər kəs - böyük də, kiçik də hər seyden əvvəl müdrik sənətkarın işin vüqarı, azadlıq idealı, məslək eşqi, vətənpərvərlik, el namusu ve yaradıcı zahmat haqqında qənaətlər dünüşməsi qovşub onları məmənsizdir, həccə gedən tülküşaya qı-

ünden aldığı motivler, faktlar arasında zanın telâkelerini uygun, özünü pedagoji öncülerine, terbiyevi maaşdarına müvafiq kişiler yazdırı. Özellikle "Xəmsə" dünyası, onun obrazları, düygül aləmi bu baxmdan həmişə Şairin dīqət mərkəzində olmuşdur. "Nüşabə", "Fitnə", "Sultan Sancar ve qarı", Zalim padşah və ökinci", "Şehirli üzük" - Şairin ulu Nizami Gəncəvinin motivləri arasında qayda qismətində nümunələr kimi bu gün da yaşasınadır.

Tanının büyük ve çokcahetli istedad etlediği A.Şaiqin yaradılıcılıq şıqımış başerinin və əhəmiyyət kəsib edən məqamlarından təngindir. O, yaşadığı dövrün çox mürekkeb ettimai problemlərin fərqiye varı, önl, dil, rəqəm ayrılmışınənəsən görüb xalqlar arasında sadət toxumu səpənlərə qarşı insanların arasında anlaşılma, dostluq, qardaşlıq, bəzəminlik və adazlıq münasibələrinə tablibi edirdi. Bu sözləri yazarkən yadına düşdü ki: BMT-nin İnkılcı Proqramının müstəqil Azərbaycan Respublikasını temsilisi Paulo Lembo 1995-ci ilde Azərbaycan Respublikasında insan hüquqlarının həqiqəti ayrıca kitab halında rəhəbat nəşr etmişdir. Redaktöru olduğum bu çox maraqlı kitabın gün təntənesinə çıpladığımızda Şaiq Əfəndinin məşhur misraları işləcildir.

ovhæri naqis, namerd væ kæmfürsat deyil-
9...

A.Şaiqin üzerine tale çok şerflü bir missi-
yon yürümsüdü. Bu nadir sima vaxtilə məhr-
emən dostluq münasibətlərində olduğu
Ə.Sabir, M.Hadi, A.Səhhat, F.Köçəri və
Cavidə menmən məşis olduğunu oxucular,
labiyatçılar nəsi arasında canlı bir körpü
və 1950-ci illərin evvəllərində Azərbaycanın
zamankı yeganə universitetinin filologiya
kütüphanesində yazıcırlarla eləqə mesalələrə
məsul olan bir komissiəfələki fəaliyətini
bəylik sonarətkar görüşlər təşkil et-
di, indi adını çəkdiyim Azərbaycanın yarad-
ıyları arasında barehə A.Şaiqin çox qiyəmlə xat-
larınlı dinlənilən, orun haqqında o vaxt-
daşları VU üzqirxından ibadət et çənəsi-
hazır halda atasının carpaçısının altında sax-
lanılmışdır ki, gece yarısı qara maşınla galən
“tovarışlar” yüzündə aparmaq istəyəndə özü
ilə götürü bilsin... A.Şaiqin gərgi Yusif
Talibzadə vaxtılı Orta Asiyada, Amudarya
sahillərində bolşeviklər eleyinə yerlilərin
apardığı azadlıq mübarəzinədir bəzət kimİ
iştirak edib qəhrəmanlıqla həlak olmuşdu...
Bu da təsdiyi deyil ki, vaxtılı genel Kamal
Talibzadə Moskvada ali diplomatiya məktəb-
ində təhsil almış təşəbbüsündə olmuş,
onun erizasına o zaman xalq düşmənlarının
qara siyahısında olan məhrüm emisiyinə görə
red cavabı vermİŞLƏR.

Hətta 1957-ci ilde Şaiq əfəndi öz mənzilində digər yaxın dostu, sovetlərin güllələdiyi Azərbaycanın eli F.Köçərli haqqında şəxsin mənə öz kövrük xatirələrini danişanda da hərdən xoşları, hayatı üçün təhlükə yaradı bilişcini güman etdiyi bəzi meqamların əsüldən keçirdi...

A.Şaiq bir nur kündesi kimi öz mənali ömrünün axırına qədər etrafına maarif, ədəbiyyat və mədəniyyət işığı saçdı.

Bu işiğ geldikçe daha şöləlmək də, ədi-
bin zəngin yaradıcılıq ırsından bəhralanmək
şəyən bədii söz, poeziya, elm, maarif təşnə-
rini bu gün də öz şəfəqlərinə qərq etmək-
dir.

*Hamımız bir yuva perverdəsiyik,
Hamımız bir günəşin zərrəsiyik.
Ayırmaz bizləri təqyiri-lisan,*

A.Şaiqin xalq açısından xidmətləri hemidiqqət mərkəzində olmuş, hökumət tərə-